



## **NEKROLOQ**

### **NADİR ABBASƏLİ OĞLU ƏLİYEV**

Azərbaycan səhiyyəsinə ağır itki üz vermişdir, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, tibb üzrə elmlər doktoru Əliyev Nadir Abbasəli oğlu 2022-ci il dekabrın 6-də ömrünün 76-cı ilində vəfat etmişdir.

Nadir Abbasəli oğlu Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunu 1970-ci ildə bitirmişdir. Həkimlik fəaliyyətini 1972-ci ildən Bakı şəhəri 3 saylı psixonevroloji xəstəxananın həkim-ordinator vəzifəsindən başlayıb. Qısa müddətdən sonra şöbə müdiri (1973) və xəstəxananın müalicə işlər üzrə baş həkimin müavini vəzifələrində fəaliyyət göstərmiş (1975-1983). Sonrakı illərdə Bakı şəhəri 3 saylı ruhi xəstəxananın baş həkimi (1983-1991), 2 saylı vərəm sanatoriyasının baş həkimi (1992-1993), Bakı şəhəri psixonevroloji dispanserinin baş həkimi (1993-1994), Bakı şəhəri 2 saylı ruhi-əsəb xəstəxanasının baş həkimi (1994-1997), Bakı şəhəri ruhi-əsəb xəstəlikləri dispanserinin baş həkimi (1997-2011) vəzifələrində çalışmışdır.

2012-ci ildən Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkolojiya kafedrasının professoru vəzifəsində fəaliyyətə

başlayıb. Ötən illər ərzində professor Nadir Abbasəli oğlu Əliyevin həkim-psixiatr və həkim-narkoloqların diplomdan sonrakı davamlı tibb təhsillərində böyük xidmətləri olmuşdur. Eyni zamanda kafedranın səmərəli elmi-tədqiqat işlərinin aparılmasında xeyli əməyi var. Bununla yanaşı professor N.A.Əliyev kafedranın klinik bazalarında geniş konsultativ-diaqnostik fəaliyyət göstərirdi.

N.A.Əliyev 1983-cü ildə Moskva şəhərində professor V.P.Serbski adına ümumi və məhkəmə psixiatriya Elmi-Tədqiqat İnstitutunda “Сравнительная характеристика состояний нейромедиаторных систем при различных формах и типах течения шизофрении” mövzusunda tibb elmləri namizədliyi dissertasiyasını, 1989-cu ildə Moskva şəhərində SSRİ Səhiyyə Nazirliyinin Narkologiyanın tibbi-bioloji problemləri üzrə Ümumittifaq elmi mərkəzində “Клиника, патогенез и терапия алкоголизма, сочетанного с туберкулезом легких” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Professor Nadir Abbasəli oğlu Əliyev 240-dan çox elmi işin, onlardan 3 dərs vəsaiti, 4 metodik tövsiyə, 2 ixtiranın müəllifidir. O, 3 tibb elmləri namizədliyi dissertasiyanın elmi rəhbəri və 1 tibb elmləri doktorluq dissertasiyanın elmi məsləhətçisi olmuşdur. Dəfələrlə müxtəlif ölkələrdə keçirilən qurultay, konqres və konfranslarda iştirak etmiş, əldə olunmuş yenilikləri müvəffəqiyyətlə səhiyyə praktikasına tətbiq etmişdir.

Tanınmış psixiatr, bacarıqlı səhiyyə təşkilatçısı və pedaqoq, t.e.d., professor Nadir Abbasəli oğlu Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

***Ə.Əliyev adına AzDHTİ-nun əməkdaşları adından, rektor,  
professor Nazim Qasimov***